

Biz – sənət adamları Prezidentimizlə fəxr edirik

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini dinlədikcə milyonlarla azərbaycanlı kimi, mənim də qəlbimdə qürur hissi oyanır. Çünki bu müraciətlərin hər kəlməsində bir bütövlük, yağı düşmənlə müharibədə həlledici qələbəyə dərin inam hissi var. Prezidentimizin bu sözlərinə diqqət yetirin: “Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağı-mızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır”.



Cənab Prezidentimizin qətiyyətli çıxışı Milli Ordumuzda da böyük ruh yüksəkliyi yaradır, əsgər və zabitlərimizi döyüşlərə daha əzmlə girməyə səsləyir.

Mən rəssamam. Bilirəm ki, bu gün minlərlə mənim kimi sənətçilər ordusu Prezidentimizi dəstəkləyir və onunla fəxr edir. Döyüş mahnıları yazılır, gözəl rəsm əsərləri yaradılır. Bunlar hələ başlanğıcdır. Bilirsiniz, bu döyüşlər sənətçilərimizə nə qədər qəhrəmanlıq mövzuları verir.



Mən Xudafərinin azad olunduğu anları televiziya dan diqqətlə izlədim. Bu xəbəri Prezidentimizə verən döyüşçümüzün çöhrəsindəki qürur məni valeh etdi. Rəssam kimi deyə bilərəm ki, bizim rəssamlar Xudafərinlə bağlı möhtəşəm əsərlər yaratmışlar. Bu günlər mən də həmin hərbiçimizin obrazını yaratmaq barədə düşünürəm və

Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında yaradacağım silsilə əsərlər arasında Xudafərin körpüsünün də olacağı şübhəsizdir.

Mədəniyyət xadimləri və yaradıcı şəxslər müharibənin ilk günlərindən xalqa müraciət etdi. Həmin müraciətdən bu sözləri xatırlatmaq istərdim: “Biz Azərbaycan mədəniyyətinin təmsilçiləri hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırırdıq”. Bu müraciəti digər sənət adamları kimi, mən də imzalamışam.

Biz sənətçilər, mədəniyyətimizin beşiyi olan Şuşanın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirik. Şuşa, əsl mənada, sənət məbədidir. Burada mədəniyyətimizin görkəmli nümayəndələri yetişiblər. Şuşa Nətvən, Üzeyir bəy, Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin yurduudur. Cənab Prezident də dedi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Şuşa bizim mədəniyyətimizin tacıdır. İnanırıq ki, bu tac tezliklə öz sahibinə – Azərbaycan xalqına qaytarılacaq.

Cənab Prezident çıxışlarında vurğulayıb ki, “Azərbaycan xalqı öz çoxmillətlik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır”. Biz də əminik ki, erməni təcavüzünün də qarşısı alınacaq və Azərbaycanın haqq işi qalib gələcək.

Cəlil HÜSEYNOV,
Xalq rəssamı, professor